



# Defender Game Master Wireless

## Wireless gamepad

## User Manual




[www.defender-global.com](http://www.defender-global.com)



## CONNECTION TO PC


- 1.

Setup.exe



POWER ON

2.



Found New Hardware

Your new hardware is installed and ready to use.

3. Windows 7  
Windows 8  
Windows 10
- Control Panel → Devices and printers




Create shortcut  
Troubleshoot  
Properties



Advanced Properties OK

OK



OK Cancel Apply

## USING

### TURBO

#### Üyğunluq bəyannaməsi

Qurğunun (qurğuların) çalışmasına statik, elektrik və ya yüksək tezlikli sahələr (radioavadanlıq, mobil telefonlar, mikrodalğalı sobalar, elektrostatik boşalmalar) təsir göstərə bilər.

#### Batareyaların, elektrik və elektron avadanlığının utilizasiyası

Malin, malin batareyalarının və ya qabın üzerinde olan bu nişan, malin maşət tullantıları ilə utilizasiyasının qeyri-mümkinlüyü göstərir. Mal, batareya, elektrik və elektron avadanlığının toplanması və utilizasiyası ilə məşğul olan şirkətin məntəqəsinə gətirilməlidir.

#### Malin təhlükəsiz və səmərəli istifadəsi üzrə qaydalar və şərtlər

##### Ehtiyat tədbirləri:

Maldan yalnız təyinatına görə istifadə etmək.

Mali sökməmək. Bu məməlatin tərkibində təmir edilə bilən hissələr yoxdur. Nasaz avadanlığın xidməti və ya tamiri üzrə məsələlərə görə satıcı-sirkətə və ya Defender salahiyətli servis mərkəzinə müraciət etməlisiniz. Mali qəbul etdiğədə onun bütövülüyünə, daxilində sərbəst hərəkət edən asyaların olmamasına əmin olna.

3 yaşa qədər uşaqlar üçün nəzəd tutulmayıb. Tərkibində xırda hissələr ola bilər.

Məməlati, onun daxili hissəsini rütubətdən qorumaq. Məməlati maye içmə salmamaq.

Məməlati, zərər vura bilən vibrasiyalara və mexaniki yük'lərə məruz qoymamaq. Malin üzərində mexaniki zədələrin olması halında ona heç bir zamanet verilmək.

Malən üzərində gözə çarpan zədələrin olması halında maldan istifadə etməmək. Biliyəkdən nasaz qurğudan istifadə etməmək.

Təsisi edilən temperaturlardan kənar temperatur şəraitində (istifadəçi təlimatına bax), rütubətin kondensasiyası şəraitində və həbelə tacavüzkar mühitlərdə istifadə etməmək.

Ağzaya götürməmək.

Məməlatdan sənaye, tibbi və istehsalat məqsədi ilə istifadə etməmək.

Əgər malin nəqliyi manfi temperatur şəraitində aparılırsa, istismara başlamadan əvvəl mal isti qapılı bir yerdə (+16...+250C) 3 saat arzdında qızılmalıdır.

Uzun müddədə istifadə etmediyiniz halda qurğunu her dəfə şəbəkədən ayırmalıdır.

Fikrinizi yayındırırsa, qurğudan nəqliyyat vasitəsinin idarə edilməsi zamanı istifadə etməmək.

Defender salahiyətli servis mərkəzləri haqqında daha ətraflı məlumat ilə tanış olmaq üçün [www.defender-global.com](http://www.defender-global.com) saytına müraciət edin.

028

### TURBO

#### Üyğunluq bəyannaməsi

Na funksionavanshe prylad (prylad) mogutçu paýplıvacaç statichnyia, elektrychna, mobil telefonlar, mikrodalğalı sobalar, elektrostatik boşalmalar) təsir göstərə bilər.

#### Batareyaların, elektrik və elektron avadanlığının utilizasiyası

Malin, malin batareyalarının və ya qabın üzerinde olan bu nişan, malin maşət tullantıları ilə utilizasiyasının qeyri-mümkinlüyü göstərir. Mal, batareya, elektrik və elektron avadanlığının toplanması və utilizasiyası ilə məşğul olan şirkətin məntəqəsinə gətirilməlidir.

#### Malin təhlükəsiz və səmərəli istifadəsi üzrə qaydalar və şərtlər

##### Ehtiyat tədbirləri:

Maldan yalnız təyinatına görə istifadə etmək.

Mali sökməmək. Bu məməlatin tərkibində təmir edilə bilən hissələr yoxdur. Nasaz avadanlığın xidməti və ya tamiri üzrə məsələlərə görə satıcı-sirkətə və ya Defender salahiyətli servis mərkəzinə müraciət etməlisiniz. Mali qəbul etdiğədə onun bütövülüyünə, daxilində sərbəst hərəkət edən asyaların olmamasına əmin olna.

3 yaşa qədər uşaqlar üçün nəzəd tutulmayıb. Tərkibində xırda hissələr ola bilər.

Məməlati, onun daxili hissəsini rütubətdən qorumaq. Məməlati maye içmə salmamaq.

Məməlati, zərər vura bilən vibrasiyalara və mexaniki yük'lərə məruz qoymamaq. Malin üzərində mexaniki zədələrin olması halında ona heç bir zamanet verilmək.

Malən üzərində gözə çarpan zədələrin olması halında maldan istifadə etməmək. Biliyəkdən nasaz qurğudan istifadə etməmək.

Təsisi edilən temperaturlardan kənar temperatur şəraitində (istifadəçi təlimatına bax), rütubətin kondensasiyası şəraitində və həbelə tacavüzkar mühitlərdə istifadə etməmək.

Ağzaya götürməmək.

Məməlatdan sənaye, tibbi və istehsalat məqsədi ilə istifadə etməmək.

Əgər malin nəqliyi manfi temperatur şəraitində aparılırsa, istismara başlamadan əvvəl mal isti qapılı bir yerdə (+16...+250C) 3 saat arzdında qızılmalıdır.

Uzun müddədə istifadə etmediyiniz halda qurğunu her dəfə şəbəkədən ayırmalıdır.

Fikrinizi yayındırırsa, qurğudan nəqliyyat vasitəsinin idarə edilməsi zamanı istifadə etməmək.

Defender salahiyətli servis mərkəzləri haqqında daha ətraflı məlumat ilə tanış olmaq üçün [www.defender-global.com](http://www.defender-global.com) saytına müraciət edin.

028

### TURBO

#### Üyğunluq bəyannaməsi

Na funksionavanshe prylad (prylad) mogutçu paýplıvacaç statichnyia, elektrychna, mobil telefonlar, mikrodalğalı sobalar, elektrostatik boşalmalar) təsir göstərə bilər.

#### Batareyaların, elektrik və elektron avadanlığının utilizasiyası

Malin, malin batareyalarının və ya qabın üzerinde olan bu nişan, malin maşət tullantıları ilə utilizasiyasının qeyri-mümkinlüyü göstərir. Mal, batareya, elektrik və elektron avadanlığının toplanması və utilizasiyası ilə məşğul olan şirkətin məntəqəsinə gətirilməlidir.

#### Malin təhlükəsiz və səmərəli istifadəsi üzrə qaydalar və şərtlər

##### Ehtiyat tədbirləri:

Maldan yalnız təyinatına görə istifadə etmək.

Mali sökməmək. Bu məməlatin tərkibində təmir edilə bilən hissələr yoxdur. Nasaz avadanlığın xidməti və ya tamiri üzrə məsələlərə görə satıcı-sirkətə və ya Defender salahiyətli servis mərkəzinə müraciət etməlisiniz. Mali qəbul etdiğədə onun bütövülüyünə, daxilində sərbəst hərəkət edən asyaların olmamasına əmin olna.

3 yaşa qədər uşaqlar üçün nəzəd tutulmayıb. Tərkibində xırda hissələr ola bilər.

Məməlati, onun daxili hissəsini rütubətdən qorumaq. Məməlati maye içmə salmamaq.

Məməlati, zərər vura bilən vibrasiyalara və mexaniki yük'lərə məruz qoymamaq. Malin üzərində mexaniki zədələrin olması halında ona heç bir zamanet verilmək.

Malən üzərində gözə çarpan zədələrin olması halında maldan istifadə etməmək. Biliyəkdən nasaz qurğudan istifadə etməmək.

Təsisi edilən temperaturlardan kənar temperatur şəraitində (istifadəçi təlimatına bax), rütubətin kondensasiyası şəraitində və həbelə tacavüzkar mühitlərdə istifadə etməmək.

Ağzaya götürməmək.

Məməlatdan sənaye, tibbi və istehsalat məqsədi ilə istifadə etməmək.

Əgər malin nəqliyi manfi temperatur şəraitində aparılırsa, istismara başlamadan əvvəl mal isti qapılı bir yerdə (+16...+250C) 3 saat arzdında qızılmalıdır.

Uzun müddədə istifadə etmediyiniz halda qurğunu her dəfə şəbəkədən ayırmalıdır.

Fikrinizi yayındırırsa, qurğudan nəqliyyat vasitəsinin idarə edilməsi zamanı istifadə etməmək.

Defender salahiyətli servis mərkəzləri haqqında daha ətraflı məlumat ilə tanış olmaq üçün [www.defender-global.com](http://www.defender-global.com) saytına müraciət edin.

028

### TURBO

#### Üyğunluq bəyannaməsi

Na funksionavanshe prylad (prylad) mogutçu paýplıvacaç statichnyia, elektrychna, mobil telefonlar, mikrodalğalı sobalar, elektrostatik boşalmalar) təsir göstərə bilər.

#### Batareyaların, elektrik və elektron avadanlığının utilizasiyası

Malin, malin batareyalarının və ya qabın üzerinde olan bu nişan, malin maşət tullantıları ilə utilizasiyasının qeyri-mümkinlüyü göstərir. Mal, batareya, elektrik və elektron avadanlığının toplanması və utilizasiyası ilə məşğul olan şirkətin məntəqəsinə gətirilməlidir.

#### Malin təhlükəsiz və səmərəli istifadəsi üzrə qaydalar və şərtlər

##### Ehtiyat tədbirləri:

Maldan yalnız təyinatına görə istifadə etmək.

Mali sökməmək. Bu məməlatin tərkibində təmir edilə bilən hissələr yoxdur. Nasaz avadanlığın xidməti və ya tamiri üzrə məsələlərə görə satıcı-sirkətə və ya Defender salahiyətli servis mərkəzinə müraciət etməlisiniz. Mali qəbul etdiğədə onun bütövülüyünə, daxilində sərbəst hərəkət edən asyaların olmamasına əmin olna.

3 yaşa qədər uşaqlar üçün nəzəd tutulmayıb. Tərkibində xırda hissələr ola bilər.

Məməlati, onun daxili hissəsini rütubətdən qorumaq. Məməlati maye içmə salmamaq.

Məməlati, zərər vura bilən vibrasiyalara və mexaniki yük'lərə məruz qoymamaq. Malin üzərində mexaniki zədələrin olması halında ona heç bir zamanet verilmək.

Malən üzərində gözə çarpan zədələrin olması halında maldan istifadə etməmək. Biliyəkdən nasaz qurğudan istifadə etməmək.

Təsisi edilən temperaturlardan kənar temperatur şəraitində (istifadəçi təlimatına bax), rütubətin kondensasiyası şəraitində və həbelə tacavüzkar mühitlərdə istifadə etməmək.

Ağzaya götürməmək.

Məməlatdan sənaye, tibbi və istehsalat məqsədi ilə istifadə etməmək.

Əgər malin nəqliyi manfi temperatur şəraitində aparılırsa, istismara başlamadan əvvəl mal isti qapılı bir yerdə (+16...+25

BG

# Безкабелен геймпад

## Декларация за съответствие

На функционирането на устройството (устройства) могат да повлияват статически, електрически или високочестотни полета (радиоапаратура, мобилни телефони, микровълнови фурни, електростатични разряди). В случай на възникване увеличете разстоянието от устройството, предизвикващо смущения.

## Рециклиране на батерии, електрическо и електронно оборудване

 Този знак на стоката, батерите към стоката или на опаковката означава, че стоката не може да бъде рециклирана заедно с битови отпадъци. Тя следва да бъде доставена в компанията за събиране и рециклиране на батерии, електрическо и електронно оборудване.

## Правила и условия за безопасна и ефективна употреба на продукта

### Мерки за безопасност:

Използвайте продукта само по предназначение.

Да не се разглобява. Настоящето изделие не съдържа части, подлежащи на самостоятелен ремонт. По въпросите на обслужване и замяна на неизправно изделие се обръщайте към фирмата-продавач или в оторизиран сервисен център Defender. При получаване на стоката се убедете в нейната целост и отсъствие въtre свободно движещите се предмети.

Не е предназначено за деца под 3 години. Може да съдържа дребни части.

Да не се допуска попадането на влага на изделието и въtre в него. Не попавайте изделието в течност.

Не подлагайте изделието на вибрации и механическите натоварвания, което може да доведе към механически повреди на стоката. В случай наличие на механическите повреждания гаранцията не се разпространява на стоката.

Да не се използва при видими повреди на изделието. Не се използва, ако устройството е неизправно.

Да не се използва при температури под или над препоръчаните (вж. инструкцията за потребителя), при възникване на кондензиране на влагата, а също така в агресивна среда.

Да не се погъльща.

Да не се използва изделието в промишлени, медицински или производствени цели.

В случай, ако превозът на стоката се е осъществявал при отрицателни температури, пред началото на експлоатацията стоката следва да се затоплил топло помещение (+16-25 °C) в продължение на 3 часа.

Изключвате устройството всеки път, когото не се планира неговото използване през продължителен период от време.

Да не се използва устройството при шофиране на превозно средства в случай, ако устройството отвлича вниманието, а също така в случаите, когато отключването на устройството е предвидено от закона.

По-подробната информация за оторизираните сервисни центрове Defender е достъпна на [www.defender-global.com](http://www.defender-global.com)

Bezdrátový ovladač	DE	kabellose
<b>o shodě</b>		
Elektrické nebo vysokofrekvenční pole (rádiová zařízení, mobilní telefony, mikrovlnného magnetostatické výboje) mohou ovlivnit fungování tohoto zařízení. V případě rušení nenosit zařízení způsobující rušení.		
<b>votního prostředí</b>		
ropská směrnice 2002/96/EG a 2006/66/EU ustanovujete následující: Elektrická a elektronická zařízení stejně jako baterie nepatří do domovního odpadu. Spotřebitel zavazuje odevzdát všechna zařízení a baterie po uplynutí jejich životnosti do slušných sběrů. Podrobnosti stanoví zákon příslušné země. Symbol na produktu, sluze nebo balení na toto poukazuje. Recyklaci a jinými způsoby zužitkování ochraň životního prostředí.		
<b>pro bezpečné a účinné použití výrobku</b>		
<b>tní opatření:</b>		
Využijte výrobek pouze k stanovenému účelu použití.		
Bebírejte. Tento výrobek neobsahuje žádné součásti, které byste mohli opravovat. Výrobku a výměnu vadného výrobku obrátte se na společnost prodejce nebo na povolení servisní středisko Defender. Když produkt přebíráte, zkонтrolujte, zda je výrobek a zda uvnitř nejsou volně se pohybující objekty.		
odně pro děti do 3 let. Tento výrobek může obsahovat malé součásti.		
Pouštějte zásahu vláhy na výrobek a dovnitř. Neponořujte výrobek do kapalin.		
Využijte výrobek vibracím a mechanickému zatížení, které by mohly způsobit mechanické poškození výrobku. V případě mechanického poškození na výrobek se nejdřív žádná záruka.		
Nedaviditelných poškození tento výrobek nepoužívejte. Nepoužívejte zjevně vadný výrobek.		
Zívejte při teplotách nad nebo pod doporučenou teplotou (viz Návod k použití), při kondenzované vlhkosti a v agresivním prostředí.		
ne ústy.		
Zívejte výrobek pro průmyslové, lékařské a výrobní účely.		
se přeprava zboží provádí při nízkých teplotách, před použitím nechte zboží ohřát v místnosti (+ 16-25 °C) po dobu 3 hodin.		
Výrobek pokaždé, když neplánujete jej použít pro delší dobu.		
Zívejte výrobek při řízení vozidla, pokud výrobek je rušivý, a v případech, když zařízení je stanoveno zákonem.		
ací o autorizovaných servisních centrech je k dispozici na stránkách <a href="http://ender-global.com">ender-global.com</a>		

	 EN <b>Wireless gamepad</b>
<b>Declaration of Conformity</b>	
Operation of device (devices) may be affected by strong static, electrical or high-frequency fields (radio installations, mobile telephones, microwaves, electrostatic discharges)/ If occurs, Try increasing the distance from the devices causing the interface.	
<b>Disposal of batteries, electrical and electronic equipment</b>	
 This sign on the product, its batteries or package indicates that the product cannot be disposed together with domestic waste. It should be delivered to an appropriate batteries, electrical and electronic equipment collecting and recycling company.	
<b>Terms and conditions of safe and efficient use of the product</b>	
<b>Usage precautions:</b>	
Use the product for its intended purpose only.	
Do not disassemble. This product does not contain parts that are entitled to self-sufficient repair. On the question of maintenance and replacement of a failed item apply to a dealer or Defender authorized service center. While receiving the product make sure that it is unbroken and there are no freely moving objects inside the product.	
Keep away from children under the age of 3. May contain small parts.	
Keep away from humidity. Never immerse the product in liquids.	
Keep away from vibrations and mechanical stresses, which can cause mechanical damaging of the product. In case of mechanical damage no warranties are provided.	
Do not use in the presence of visual damage. Do not use when the product is obviously defective.	
Do not use the product at temperatures below and above recommended temperatures (see the operation manual), under the conditions of humidity evaporation, as well as in hostile environment.	
Do not put into the mouth.	
Do not use the product for industrial, medical or manufacturing purposes.	
In case when shipment of the product was conducted in subzero temperatures, then before operating, the product should be kept in a warm placement (+16-25°C or 60-77°F) within 3 hours.	
Turn off the device each time, when it is not planned to use it for extended period of time.	
Do not use the device while driving the vehicle, if it is diverted attention, and in other cases when the law obliges you to turn off the device.	
For the detailed information on Defender authorized service centers, please, visit: <a href="http://www.defender-global.com">www.defender-global.com</a>	
<b>Specification:</b>	
Interface: radio. Operation frequency: 2,4 GHz. Compatibility: Windows XP/Vista/7/8/10. Operation range: 10 m. Active buttons: 10 + 2 analogue joysticks. Power supply: 4 AAA batteries. Receiver power supply: USB.	

# Gamepad inalámbrico

EST

Juht

## de conformidad

amiento del dispositivo (dispositivos) puede verse afectado por estásicas fuertes, tricos o de alta frecuencia (instalaciones de radio, teléfonos móviles, microondas, electrostáticas). Si esto ocurre, intente aumentar la distancia de los dispositivos que se refieren.

deseche este aparato como residuo doméstico convencional. Devuélvalo a un punto de recogida de reciclado de piezas eléctricas y electrónicas WEEE. Con ello contribuirá a preservar los recursos naturales y a proteger el medio ambiente. Contactar con su vendedor o las autoridades locales para obtener más información.

## condiciones del uso seguro y eficaz del producto

### precaución:

el producto como es debido directamente.

iece el producto. El producto no contiene piezas que se puedan reparar de forma independiente. En lo que se refiere al mantenimiento y sustitución del artículo defectuoso debe ponerse en contacto con la empresa vendedora o con el servicio de asistencia técnica de Defender. Al aceptar el producto asegúrese de su integridad y de que dentro no haya objetos que se muevan con facilidad.

destinado para el uso de los niños menores de 3 años. Puede contener piezas que son peligrosas.

e la humedad pase sobre el producto y dentro de él. No ponga el producto en contacto con agua.

eta el producto a vibraciones ni a cargas mecánicas que puedan causar lesiones graves del artículo. En el caso de que haya lesiones mecánicas no se ofrecerá ninguna garantía para el producto.

el producto si tiene defectos visibles. No use dispositivos obviamente defectuosos.

el producto a temperaturas más bajas ni más altas que las recomendadas (ver el manual del usuario), así como en casos de humedad condensada y en el medio agresivo.

aga el producto en la boca.

ce el producto para fines industriales, médicos o productivos.

uso de que el transporte del producto se haya efectuado a temperaturas bajo cero, o de que se empiece a explotar el producto dejé que éste se caliente en un local caluroso (20 °C) durante 3 horas.

el dispositivo cada vez que no planea utilizarlo durante un largo período de tiempo.

ce el dispositivo mientras conduzca un vehículo si el dispositivo desvía su atención, o en los casos en que la desconexión del dispositivo está prevista por la ley.

ón más detallada sobre los servicios de asistencia técnica autorizados Defender se encuentra en la siguiente página web: [www.defender-global.com](http://www.defender-global.com)

## Vastavusdeklaratsioon

Staatilised, elektri- või kõrval elektrostaatlised laengud on korral suurendada kauguse.

## Akude, elektri- ja elektro

See sümbool töötav

koos olmejäätmete

kogumise ja täastamiseks.

## Toodet ohutu ja efektiivne

### Ettevaatusabinõud:

Kasutage toodet üksnes

Ärge lämmutage. See

Hoolduse ja defektide

edasimüüjaga või aut

kontrollige tema tervise

Ei sobi alla 3-aastastele

Ära laske niiskust toolida.

Ärge jätkate toodet vibrat

mehaanilisest vigastusest.

Ärge kasutage toodet

Ärge kasutage üle või

niiskuse ja agressiivsete

Ärge võtke suhu.

Ärge kasutage toodet

Kui toote transportite

seda soojendama so

Lülitage seade välja ig

Ärge kasutage seadet

seadmee väljalülitus on

Lisateaved autoriseeritud

[www.defender-global.com](http://www.defender-global.com)

 <b>It</b>	 <b>FI</b> <b>Langaton peliohjain</b>
eadmed, mobiiltelefonid, mikrolaineahjud, me (seadmete) funktsioneerimist. Häirete b häireid.	<b>Vaatimustenmukaisuustodistus</b> Laitteen (laitteiden) toimintaan voivat vaikuttaa staattiset, sähkö- tai korkeataajuiset kentät (radiolaitteet, matkapuhelimet, mikroaaltounit, sähköstaattiset purkaukset). Niiden esiintyessä lisää etäisyyttä häiriön aiheuttavaan laitteeseen.
mine kendil tähendab, et toodet ei tohi taastuda patreteite, elektri- ja elektroonikaseadmete	<b>Ympäristönsuojelua koskeva ohje</b>  Siitä lähtien, kun Euroopan unionin direktiivi 2002/96/EU ja 2006/66/EU otetaan käyttöön kansallisessa lainsäädännössä, pätevät seuraavat määräykset: Sähkö- ja elektroniikkalaitteita ja paristoja ei saa hävittää talousjätteen mukana. Kuluttajalla on lain mukaan velvollisuus toimittaa sähkö- ja elektroniikkalaitteet niiden käyttöön päätytyä niille varattuihin julkisiin keräyspisteisiin tai palauttaa ne
sed  märgil. d iseseisvale remondile osi. l, palun võtke ühendust ettevõtte- eninduskeskusega. Toote kätte saamisel, vate objektide puudumine. id osi. toote vedelikku. e pingele, mis võib pöhjustada toote kahjustuse korral jäab toode ilma garantia. pulul. Ärge kasutage defektne seadet. atuuril (vt. Kasutusjuhend), kondenseerunud	<b>Tuotteen turvallisen ja tehokkaan käytön säännöt ja ehdot</b> <b>Turvallisuustoimenpiteet:</b> Käytä tuotetta vain käyttötarkoitukseen mukaisesti. Älä pura. Tämä tuote ei sisällä käyttäjän korjattavissa olevia osia. Huoltoon ja viiliseen tuotteen vaihtoon liittyvissä kysymyksissä ota yhteyttä myyjään tai valtuutettuun Defender-huoltamoona. Vastaanotaessa tuotetta varmista, että se on ehjä eikä sen sisällä ole vapaasti liikkuvia esineitä. Ei sovella alle 3-vuotiaalle lapsille. Saattaa sisältää pieniä osia. Vältä kosteuden joutumista tuotteen päälle ja sisälle. Älä upota tuotetta nesteisiin. Älä altista tuotetta tärinälle ja iskuille, jotka voivat vaurioittaa tuotetta. Mekaaniset vauriot eivät kuulu takuuun piiriin. Älä käytä, jos tuotteessa on näkyviä vaurioita. Älä käytä tuotetta, jos tiedät, että se on vioitettunut. Älä käytä suositeltua matalammissa tai korkeammissa lämpötiloissa (ks. käyttöohje), kondensoiduvan kosteuden muodostuessa sekä syövyttävissä ympäristöissä. Älä laita suuhun. Älä käytä tuotetta teolliseen, lääketieteelliseen tai tuotannolliseen tarkoitukseen. Mikäli tuotetta on kuljetettu lämpötilan ollessa nollan alapuolella, anna tuotteen lämmetä lämpimässä tilassa (+16–25 °C) 3 tunnin ajan ennen käyttöönottoa. Sammuta laite joka kerta, kun et aio käyttää sitä pitkään aikaan. Älä käytä laitetta ajaessa autoa, mikäli laite häiritsee keskittymistä sekä tilanteissa, joissa laki edellyttää laitteen sammuttamista.
tootmise eesmärgil. temperatuuri, enne toodet kasutamist tuleb 3 tundi jooksul. tatakse pikkal ajal. l kui seade häirib tähelepanu, ja juhul, kui uustest on kätesaadavad siin:	Lisätiedot auktorisoiduista Defender-huoltamoista saa osoitteesta <a href="http://www.defender-global.com">www.defender-global.com</a>



